

# “MƏNALI ÖMÜR”DƏN SƏHİFƏLƏR

*Mövlud Teymurun “Ağ atlı xilaskar” kitabından “Mənali ömür” duyğuları*

Mövlud Teymur poetik yaradıcılığı ilə ədəbi mühitdə hələ 90-cı illərdən kifayət qədər tanınır. Onun ədəbi mühiyi müşahidə etmək, kimin nədən yazdığını görmək imkanları vardi, çünki özü kifayət qədər təbli və ilhamlı şair idi.

İş elə gətirmişdi ki, Mövlud Teymur müxtəlif sahələrdə, müxtəlif işlərdə, müxtəlif yerlərdə çalışmışdı. Amma harada çalışırsa çalışın, harada yaşayırsa, yaşasın Azərbaycanın tarixi taleyi ilə bağlı olub. O, şair intuisiyası ilə Azərbaycanın niceat yolu haqqında düşünüb. Bu niceat yolunun hansı istiqamətdə, hansı şəxsiyyətlə bağlı olduğunu da düşüncəsindən keçirib.

Mövlud Teymur ilhamlı şairdir. Dövrünün, zamanının bütün hadisələrinə əşşənluqla cavab verə biləcək gücdə olan şairdir. Onun yaradıcılıq yolunu izləyəndə yazdıqları, yaratdıqları ilə tarixi həqiqətlərin necə həməhəng səsləndiyini də görmək mümkündür.

Mövlud kifayət qədər Azərbaycan sevdalısı şair olduğu üçün onun poetik düşüncələrini şərh edəndə bədii məziyyətlərdən çox onun ideya istiqamətlərinə diqqət yetirməyi daha üstün tutmaq gərəkdir. Ona görə də Mövlud Teymur ulu öndərin Azərbaycan siyasi mühitinə gelişini poetik müstəviyə çəkən, şeirlərini oxuduqca bir daha inanırsan ki, Azərbaycan dövlətciliyini 90-cı illərin əvvəllerində qoruya bilən siyasi sistemin böyük dayaq elə Azərbaycan şairləri olub, Azərbaycan ziyalıları olub.

Heydər Əliyevin sözün həqiqi mənasında əvəzolunmaz siyasi öndərlik gücünü tərənnüm edən çoxsaylı əsərlər yazılıb. Bu əsərlər sırasında elə şairlərin əsərləri var ki, bəlkə də təhlil etməyə, sözə çəkməyə lüzum qalmır. Qafiyəpərdəzliq, cümləpərdəzliq, ucuz təriflər baş alıb gedir. Amma elə əsərlər də var ki, sözün həqiqi mənasında Azərbaycanın tarixi taleyində əvəzsiz rol oynamış, sözün həqiqi mənasında mənsub olduğu xalqı xilas etmiş siyasi liderdən söhbət gedir. Onun xalqla birgə, onun xalqa güvənərək xilasedicilik missiyasını yerinə yetirməsi təbiidir ki, qiymətləndirilməli id. Ədəbi, poetik yaddaşda yaşıdalımlı id.

Burada ulu öndərin xilaskarlıq dövrü ilə bağlı çoxlu şairlərin, söz-sənət adamlarının ədəbi əsərlərinin adlarını çəkmək, bir çox ulu öndər sevgi ilə əsərlər həsr etmiş sənətkarları xatırlatmaq olardı. Ancaq bunlara lüzum görmədən biz konkret olaraq bir sənətkar dan və onun aydın məramlı bir əsərdən dən danişmaq istərdik.

Haqqında söhbət açacağımız əsər “Ağ atlı xilaskar” adlı kitabda dərc olunmuş “Mənali ömür” adlı poemadır. Bu poemada ulu öndərin sözün həqiqi mənasında Azərbaycanın mifoloji düşüncəsindən gələn ağ atlı oğlan xilaskarlığının mahiyətindən söhbət gedir.

Hələ poemaya keçməzdən əvvəl bir iki məqamla bağlı təssürati da bildirmək istərdim. Bu poema haqqında danışmaq üçün “Ağ atlı xilaskar” adlı kitabı Mövlud Teymurdan götürdüm. Kitabın ilk səhifəsini çevirəndə İsmayıllı Rayon Mərkəzi Kitabxanasının titul səhifəsinə vurulmuş möhür və etiket vərəqi ilə tanış oldum. Demək, həmin kitab 2005-ci ildə İsmayıllı rayon mərkəzi kitabxanasına verilib. Və həmin kitab müəllifin özü tərəfindən 2018-ci ildə həmin kitabxanadan götürülüb. Bu dövr ərzində haradasa kitabxananın rəsmi

qeydinə əsasən 50 dəfə kitab əldən-ələ keçib. Oxunub, bir sözlə, kitabxanadan götürülüb və kitabxanaya qaytarılıb. Zənniməcə, bu çox mühüm və əhəmiyyətli bir göstəricidir. Çox güman ki, Mövlud Teymur 2018-ci ildə həmin kitabı gedib kitabxanadan almasayı, müvafiq göstəricilər hələ davamlı olacaqdı. Bu da o deməkdir ki, müvafiq mənəvi tələbat tələb edən kitablar oxunur və qarşılanır.

İndi qayıdırəm əsas mətləbə. Mövlud Teymurun “Ağ atlı xilaskar” kitabı 2005-ci ildə nəşr olunub. Sual olunur; bəs nə üçün indi bu kitab haqqında biz söz demək istəyirik? Ona görə ki, Mövlud Teymur Azərbaycan dövlətçiliyinin ən gərgin məqamında Azərbaycanın xilaskarı kimi Heydər Əliyev obrazını görür və bu obrazı sözün həqiqi mənasında böyük səmimiyyətlə qarşılıyib. Və həmin kitabda başdan-başa bütün şeirlər ulu öndər ünvanına yazılmış əsərlərdir.



“Ağ atlı xilaskar”... indi gəlin görək, burada səhv nədədir? Axi, Azərbaycan 90-cı illərin əvvəllerində, sözün həqiqi mənasında varlığını itirmək həddində çatdırılmışdı. Ayrı-ayrı şəxslər, ayrı-ayrı ərazilər sahiblənmək iddiasında idi. Bu da Azərbaycanın fəlakətlə qarşılılaşması demək idi. Belə bir məqamda, sözün həqiqi mənasında, elə bir güc sahibi gərək idi ki, dağınıq, mərkəzndənqəçmə meyilləri ilə zəhərlənmiş ayrı-ayrı qüvvələri zerərsizləşdirsin, onları bir araya götürsin. Buna ancaq Heydər Əliyevin gücü çata bilərdi.

Mövlud Teymurdan əvvəl və sonra ulu öndər Heydər Əliyev haqqında çox dəyərli əsərlər yaradılıb. Həm bədii cəhətdən, həm də siyasi doğruluq baxımından bu əsərlərin müəllifləri sözün həqiqi mənasında təqdirə layiqdir.

Amma Mövlud Teymur “Ağ atlı xilaskar” adlı kitabında (2005) əvvələnəxirə qədər ulu öndərin obrazını yaratmağa çalışır. Və nəhayət, ayrı-ayrı şeirlərə kifayətlənmir və ulu öndər “Mənali ömür” adlı bir poema da hər edir.

“Mənali ömür” poemasının motivi, təsvir və tərənnüm yolu əslində Azərbaycan xalqına tanışdır. Ancaq Mövlud bu yolu özünəxas bir istəklə, sevgiyə keçir. O, Heydər Əliyevi “vətənimin hörmətli oğlu” deyə salamlayır. Sözün həqiqi mənasında yüksək poetik əhval-

la onun təbiətini təsvir edir. Yəni xarakterini, insanlığını, idarəetmə gücünü, bir sözlə, onun cəmiyyətlə bağlı olan tərəflərini poetik şəkildə ifadə etməyə çalışır:

Salam, vətənimin hörmətli oğlu,  
Böyük həyat yolu keçən Heydərim.  
Ey böyük yurdumun şöhrətli oğlu,  
Günəşin nurundan içən Heydərim!

Könlümüz açıldı hər bir sözündən,  
Bahar ömrümüzə ətir saçıldı.  
Heç nə yayınmadı qartal gözündən,  
Əlinlə ən çətin yollar açıldı!

Xalqın dağdan ağır müdrik oğlusun,  
Dağlar da baş əydi istedadına.  
Bütün varlığıyla elə bağlısan,  
Vətən nəğmə deyir sənin adına!

Nə qədər böyüksən, nə qədər ulu,  
Səni ucaldıbdır sonsuz məhəbbət,  
On ildə sən getdin yüz illik yolu,  
Gözə işiq verdin, qəlbə hərərət!

Ayrı-ayrı misraları oxumaq, mətni dərk etmək, sözün siqlətinə varmaq... bütün bunlar göstərir ki, Mövlud bütün varlığı ilə tərənnüm etdiyi, sevgiyə haqqında yazdığı şəxsiyyətin kimliyini əla bilir. Onun yolu on doğru yol hesab edir. Əsas odur ki, Mövlud Teymur üçün fakt da var. Çünkü Mövlud Teymur bu əsəri ulu öndərin hakimiyyətə gəlməsindən öten 10 illik dövrün müşahidələri əsasında yaradıb. O görüb ki, dünyanın çox haqq-hesabları qarışdı. Elə Azerbaycanın özündə də çox haqq-hesablar qarışır. Amma bu qarışan mətləblərin hamısını Heydər Əliyev hakimiyyət sükəninin arxasına keçən kimi yolu na qoymağa çalışı və bacardı. Əsas odur ki, Mövlud Teymur özən ulu öndər yolu sağlamlığına, doğruluğuna inamlı davam etdirir:

Naxçıvan sevincin, Qarabağ dərdin,  
Arazsa qəlbindən axan qəmindi!

Vətənin hər itkin, hər şəhid oğlu,  
Dünyaya qəlbindən baxan qəmindi!

Sən böyük vətəndaş, sən böyük insan,  
Böyük vərilişin şöhrətdən, addan,  
Qurub-yaratmağın olmayıb asan,  
Keçmisən nə qədər alovdan, oddan!

Demisən gecə də, gündüz də müdəm,  
Daim xalqım azad, xalqım var olsun,  
Böyük ürəyində yandıqca bir şam,  
Dedin qoy xalqımız bəxtiyar olsun!

Gördük hər addımda böyüklüyüni,  
Hər gülə, çiçəyə məhəbbətini  
Vətəndə təzə bir vətən yaratdırın,  
Gördükə ellərin sədaqətini!

Yaşadın ömrünü aydın diləklə,  
Qurduğun həyatdan min ilham aldin.  
Sən böyük amalla, böyük ürəklə,  
Dağ kimi ucalıb qəlblərdə qaldın.

Mövlud Teymur ilhamlı şair olduğu üçün müşahidə edə bildiyi bütün məqamları poetik sözə çəkə bilmək gücündədir. O, ulu öndərin böyüklüğünü o qədər incə, zərif obrazlarla təsvir edir ki, istər-istəməz biz, həmin təsvirlə obrazın həyat yolu izləməyə çalışırıq. Çünkü bu yolda biz böyüklüyü əzəmətlə, qürrurla bir yerdə gülə, çiçəyə məhəbbətlə bir yetimə, yesirə, kimsəsizə köməkdə, təmasda müşahidə edə bilirik.

İnsafən, Heydər Əliyevin həyatı Azərbaycan xalqının gözünün qarşısında keçir. Onun həyatı sözün həqiqi mənasında aydın diləklə müşayiət olunub.

Heydər Əliyev yaşadığı həyatın özündən ilham alan şəxsiyyət idi. Ona görə də o, böyük amalla, böyük ürəklə yaşadığı həyatın nəyə qadir olduğunu yaxşı bilirdi. O bilirdi ki, bu həyatla insanların könüllərində böyük sevgi ilə yaşayacaq.

İnsafən, Mövlud Teymur məqamə görə, şəraitə görə poetik vəzni imkanlarını dəyişmək gücündə olan sənətkaridir. Ona görə də poemanın növbəti hissəsində poetik axar kifayət qədər dəyişir və biz bu axarda insan ömrünə verilən dəyərin mahiyyətini görürük.

Bütün növbəti hissə boyu şair Mövlud Teymur ulu öndər ömrünün elə məqamlarına işiq salır ki, bunu asanlıqla seyirçi mövqedən oxumaq mümkün deyil. Mövlud Teymurun təsvirlərində biz Heydər Əliyev ömrünün özünəxas calarlarını təzədən görürük:

Ömrü təmiz, ömrü büllur yaşadın,  
Ömrü çaraq, işqli nur yaşadın!  
Ömrü dəniz, ömrü ümman yaşadın!  
Ömrü böyük, ömrü cahan yaşadın!  
Necə yaşadın ellər gördü, xalq bildi!  
Necə yaşadın dil söylədi, göz dedi!  
Həyatını xalqa qurban elədin!  
Qoy xalqımı azad gürüm söylədin!  
Geniş qəlbin genişliyi xoşladı,  
Çətin yolda yoxluşluq, enişliyi xoşladı!  
Yorulmadın, usanmadın dar gündə,  
Bərk ayaqda.

Dar günlərdə xalqın oldu  
Sənə arxa, dayaq da!  
Bu istəklə, bu həvəslə yol aldı  
Ənginliyə, uca-uca zirvəyə!  
Ehtiyacın heç olmadı köməyə!  
Çaxnaşmanı, od-alovu, qiyami,  
Sən yatırtdın Lənkəranda, Gəncədə,  
Hər bir işdə özün getdin onçə də!  
Sən ulusan, sən böyüksən, sən düha!  
Gözəl günlər, gözəl aylar, gözəl illər  
Sən qoymusun sabaha!

Sən zəkasın, sən idraksan, sən düha!

Alim oldun, şair oldun, ustاد oldun ustada!

Sən layiqsen ən şöhrəti, ən şərfli bir ada!

Cünki sənin qiyəmətini bundan sonra

Bilecəklər coxları!

Sən salısan bu hesabsız bağçaları, bağları!

Sənin barın, bəhrən olub güllü parklar,

Çiçək donlu guşələr,

Quru yerdə hünərinə ucalıbdır meşələr!

Qucağında gəzon deyir,

Əhsən sənə, ey rəhbər!

Ömrü boyu minnətdardır

Sənə hər kənd, hər şəhər!

Mövlud Teymurun “Mənali ömür” poeması sözün həqiqi mənasında kifayət qədər təhlilə meyilli, söz deməyə imkan yaradan əsərdir. Özü də bu əsər elə bir dövrdə yazılıb ki, həmin dövrdə Heydər Əliyev əzəsiniñ üzərinə kölgə çəkmək istəyi daha güclü idi. Amma Mövlud Teymur bütün bu müqavimətlərin üzərində keçərək sözə, sənətə kifayət qədər uyarlı bir sənət əsəri yaradıb.

Mövlud Teymur şairdir, özü də “Mənali ömür” poeması ilə gücünü göstərmiş şairdir. Mövlud Teymur dövlətçiliyi peyğəmbərlik səviyyəsində görən şairdir. O, Heydər Əliyevin hakimiyyətə gelisini Azərbaycan dövlətçiliyinin xilası kimi qavrar. Təsadüfi deyil ki, Heydər Əliyevə həsr olunmuş kitabını da “Ağ atlı xilaskar” adlandırır.

Təkcə elə bu ideyalarına, bu mənəvi potensialına, sözün həqiqi mənasında Heydər Əliyev amalına sədaqətinə görə Mövlud Teymur bu gün də hətta gec də olsa, böyük ödüllərə layiqdir.

(Davamı var)